

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN  
MÜHASİBAT BALANSI (rüblük və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC

Hesabat dövrü 01.01.2023-31.12.2023-cü il

manatla

| AKTİVLƏR                                                               | Sətr kodu | İlin əvvəlinə    | Hesabat dövrünün sonuna |
|------------------------------------------------------------------------|-----------|------------------|-------------------------|
| <b>I. UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>                                        |           |                  |                         |
| Torpaq, tikili və avadanlıqlar                                         |           | 206968,53        | 291898,46               |
| Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması |           | 41293,52         | 17697,53                |
| Daşınmaz əmlaka investisiyalar                                         |           |                  |                         |
| Qeyri-maddi aktivlər                                                   |           | 48037,31         | 41638,55                |
| Təxirə salınmış vergi aktivləri                                        |           |                  |                         |
| Uzunmüddətli debitor borcları                                          |           |                  |                         |
| Uzunmüddətli maliyyə aktivləri:                                        |           |                  |                         |
| dövlət qiymətli kağızları                                              |           |                  |                         |
| qeyri-dövlət qiymətli kağızları                                        |           |                  |                         |
| sair maliyyə aktivləri                                                 |           |                  |                         |
| İştirak payı metodu ilə uçota alınmış investisiyalar                   |           |                  |                         |
| Təsisçi və ya səhmdarlarla hesablaşmalar                               |           |                  |                         |
| Sair aktivlər                                                          |           |                  |                         |
| <b>Cəmi uzunmüddətli aktivlər</b>                                      |           | <b>296299,36</b> | <b>351234,54</b>        |
| <b>II. QISAMÜDDƏTLİ AKTİVLƏR</b>                                       |           |                  |                         |
| Ehtiyatlar                                                             |           |                  |                         |
| Debitor borcları:                                                      |           | <b>347805,02</b> | <b>179677,05</b>        |
| birbaşa sığorta üzrə                                                   |           |                  |                         |
| <b>təkrarsığorta əməliyyatları üzrə :</b>                              |           |                  |                         |
| - təkrarsığortaçı üzrə                                                 |           |                  |                         |
| - təkrarsığortalı üzrə                                                 |           |                  |                         |
| asılı təşkilatlar üzrə                                                 |           | 229759,58        |                         |
| büdcə üzrə                                                             |           | 13920,34         | 25724,42                |
| iddia tələbləri üzrə                                                   |           |                  |                         |
| işçi heyəti üzrə                                                       |           |                  |                         |
| depozit faizləri üzrə                                                  |           | 43376,47         | 44425,80                |
| sair debitorlar                                                        |           | 60748,63         | 109526,83               |

|                                                          |  |                    |                    |
|----------------------------------------------------------|--|--------------------|--------------------|
| <b>Pul vəsaitləri və onların ekvivalentləri:</b>         |  | <b>1785689,23</b>  | <b>5057777,82</b>  |
| kassa                                                    |  | 0                  |                    |
| hesablaşma hesabı                                        |  | 385517,21          | 3657777,82         |
| valyuta hesabı                                           |  | 172,02             | 0,00               |
| depozit hesablar                                         |  | 1400000            | 1400000,00         |
| sair pul vəsaitləri                                      |  |                    |                    |
| <b>Qısamüddətli maliyyə aktivləri:</b>                   |  | <b>0</b>           | <b>5000045,21</b>  |
| dövlət qiymətli kağızları                                |  | 0                  | 5000045,21         |
| qeyri-dövlət qiymətli kağızları                          |  |                    |                    |
| sair maliyyə aktivləri                                   |  |                    |                    |
| <b>Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:</b> |  | <b>11930196,72</b> | <b>2941977,17</b>  |
| həyat sığortası sahəsi üzrə                              |  |                    |                    |
| qeyri-həyat sığortası sahəsi üzrə                        |  | 11930196,72        | 2941977,17         |
| <b>Sair qısamüddətli aktivlər:</b>                       |  | <b>3519,83</b>     | <b>1822,29</b>     |
| gələcək hesabat dövrlərinin xərcləri                     |  | 3441,83            | 1822,29            |
| verilmiş avanslar                                        |  |                    |                    |
| təhtəl hesablar                                          |  | 78                 |                    |
| <b>Sair aktivlər</b>                                     |  | <b>0</b>           |                    |
| <b><i>Cəmi qısamüddətli aktivlər</i></b>                 |  | <b>14067210,8</b>  | <b>13181299,54</b> |
| <b>CƏMİ AKTİVLƏR</b>                                     |  | <b>14363510,16</b> | <b>13532534,08</b> |

| KAPİTAL VƏ ÖHDƏLİKLƏR                                         | Sətr kodu | İlin əvvəlinə      | Hesabat dövrünün sonuna |
|---------------------------------------------------------------|-----------|--------------------|-------------------------|
| <b>I. KAPİTAL</b>                                             |           |                    |                         |
| <b>Ödənilmiş nominal (nizamnamə) kapitalı</b>                 |           | <b>2187500</b>     | <b>2 187 500,00</b>     |
| <b>Emissiya gəliri</b>                                        |           |                    |                         |
| <b>Geri alınmış kapital (səhmlər)</b>                         |           |                    |                         |
| <b>Kapital ehtiyatları:</b>                                   |           |                    |                         |
| yenidən qiymətləndirilmə üzrə ehtiyat                         |           |                    |                         |
| digər kapital ehtiyatları                                     |           |                    |                         |
| <b>Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)</b>            |           | <b>193795,67</b>   | <b>82 989,88</b>        |
| Hesabat dövründə xalis mənfəət (zərər)                        |           |                    | 57 194,21               |
| Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı             |           |                    |                         |
| mənfəət (zərər) üzrə düzəlişlər                               |           |                    |                         |
| Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) |           | 193795,67          | 193 795,67              |
| Elan edilmiş dividendlər                                      |           |                    | -168 000,00             |
| <b><i>Cəmi kapital</i></b>                                    |           | <b>2381295,67</b>  | <b>2 270 489,88</b>     |
| <b>II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>                            |           |                    |                         |
| <b>Sığorta ehtiyatları:</b>                                   |           | <b>11930196,72</b> | <b>11 246 588,40</b>    |
| Həyat sığortası sahəsi üzrə :                                 |           |                    |                         |
| Qeyri-həyat sığortası sahəsi üzrə:                            |           | 11930196,72        | 11 246 588,40           |
| <b>Qarşısılınma tədbirləri fondu</b>                          |           |                    |                         |
| <b>Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər</b>          |           |                    |                         |

|                                                        |                    |                      |
|--------------------------------------------------------|--------------------|----------------------|
| <b>Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər</b>       |                    |                      |
| <b>Təxirəsalınmış vergi öhdəlikləri</b>                |                    |                      |
| <b>Kreditör borcları :</b>                             | <b>0</b>           | <b>0,00</b>          |
| əməyin ödənilməsi üzrə                                 |                    |                      |
| büdcə üzrə                                             |                    |                      |
| sosial sığorta və təminat üzrə                         |                    |                      |
| digər məcburi ödənişlər üzrə                           |                    |                      |
| asılı təşkilatlar üzrə                                 |                    |                      |
| sair kreditorlar                                       |                    |                      |
| <b>Sair uzunmüddətli öhdəliklər:</b>                   | <b>0</b>           | <b>0,00</b>          |
| gələcək hesabat dövrünün gəlirləri                     |                    |                      |
| alınmış avanslar                                       |                    |                      |
| <b>Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:</b>    | <b>5,2</b>         | <b>0,10</b>          |
| təkrarsığortaçı üzrə                                   | 5,2                | 0,10                 |
| təkrarsığortalı üzrə                                   |                    |                      |
| <b>Təsisçi və ya səhmdarlarla hesablaşmalar</b>        | <b>0</b>           | <b>0,00</b>          |
| <b>Sair öhdəliklər</b>                                 | <b>0</b>           | <b>0,00</b>          |
| <b><i>Cəmi uzunmüddətli öhdəliklər</i></b>             | <b>11930201,92</b> | <b>11 246 588,50</b> |
| <b>III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>                   |                    |                      |
| <b>Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər</b>   |                    |                      |
| <b>Qısamüddətli qiymətləndirilmiş öhdəliklər</b>       |                    |                      |
| <b>Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər</b> |                    |                      |
| <b>Kreditör borcları:</b>                              | <b>52012,57</b>    | <b>15 455,70</b>     |
| əməyin ödənilməsi üzrə                                 |                    |                      |
| büdcə üzrə                                             |                    |                      |
| sosial sığorta və təminat üzrə                         |                    | 94,85                |
| digər məcburi ödənişlər üzrə                           |                    |                      |
| asılı təşkilatlar üzrə                                 | 52012,57           | 15 187,85            |
| sair kreditorlar                                       |                    | 173,00               |
| <b>Sair qısamüddətli öhdəliklər:</b>                   | <b>0</b>           | <b>0,00</b>          |
| gələcək hesabat dövrünün gəlirləri                     |                    |                      |
| alınmış avanslar                                       |                    |                      |
| <b>Təsisçi və ya səhmdarlarla hesablaşmalar</b>        | <b>0</b>           |                      |
| <b>Sair öhdəliklər</b>                                 |                    |                      |
| <b><i>Cəmi qısamüddətli öhdəliklər</i></b>             | <b>52012,57</b>    | <b>15 455,70</b>     |
| <b><i>CƏMİ ÖHDƏLİKLƏR</i></b>                          | <b>11982214,49</b> | <b>11 262 044,20</b> |
| <b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>                      | <b>14363510,16</b> | <b>13 532 534,08</b> |
| Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi* |                    |                      |

\* Bu sətrlər üzrə məlumatlar balansə daxil edilmir.

Forma № 2S

Azərbaycan Respublikasının  
Maliyyə Nazirliyinin  
5 dekabr 2008-ci il  
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA  
BROKERİNİN MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının ) və ya sığorta brokerinin adı: **Aqrar Sığorta Müştərək Sığorta  
Şirkəti ASC**

Hesabat dövrü 01.01.2023-31.12.2023-cü il  
*ilin əvvəlindən artan yekunla*

*manatla*

| Gəlirlər                                                           | Məbləğ               |
|--------------------------------------------------------------------|----------------------|
| <b>Əsas əməliyyat gəliri:</b>                                      | 17 337 106,20        |
| birbaşa sığorta üzrə sığorta haqları                               | 16 873 400,48        |
| təkrarsığorta üzrə təkrarsığorta haqları                           |                      |
| sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə               | 463 705,72           |
| təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzzdlar üzrə  | 0,00                 |
| <b>Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)</b> | -8 304 611,23        |
| <b>İnvestisiya gəlirləri üzrə</b>                                  | 83 549,33            |
| <b>Subroqasiya gəlirləri</b>                                       |                      |
| <b>Sair gəlirlər</b>                                               | 2 264 941,71         |
| <b>CƏMİ GƏLİRLƏR</b>                                               | <b>11 380 986,01</b> |
| <b>Xərclər</b>                                                     |                      |
| <b>Əsas əməliyyat xərcləri:</b>                                    | <b>8 844 973,63</b>  |
| sığorta ödənişləri və sığorta məbləğləri üzrə                      | 4 406 547,04         |
| qaytarılan sığorta haqları üzrə                                    | 23 105,62            |
| tənzimləmə xərcləri                                                | 366 647,04           |
| təkrarsığortaya verilmiş sığorta haqları üzrə                      | 2 707 473,93         |
| qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə                    |                      |
| sığorta fəaliyyəti üzrə sair                                       | 1 341 200,00         |
| <b>İşlərin aparılması xərcləri</b>                                 | 2 461 598,13         |
| <b>Sair xərclər</b>                                                | 261,91               |
| <b>CƏMİ XƏRCLƏR</b>                                                | <b>11 306 833,67</b> |
| <b>Maliyyə mənfəəti (zərəri)</b>                                   | 74 152,34            |
| <b>Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi</b>           |                      |
| <b>Vergiqoyulmadan əvvəl mənfəət (zərər)</b>                       | 74 152,34            |
| <b>Mənfəət vergisi</b>                                             | 16 958,13            |
| <b>Hesabat dövründə xalis mənfəət (zərər)</b>                      | 57 194,21            |

**"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti "**

**Açıq Səhmdar Cəmiyyətinin təsisçilərinə:**

**AUDITORUN HESABATI**

Rəy h1Bxm8YLFG

Biz " Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

**Rəy üçün əsaslar**

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyi əsaslandırmaq üçün yetərli və münasibdir.

**Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### **Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

28 mart 2024-cü il

“Fchain Audit” MMC-nin

Direktoru:

Valid Hüseynov

“Fchain Audit” MMC-nin

Auditoru:

Azad Sadıxov